

3.2632



BAKİ DÖVLƏT UNIVERSİTETİ
İLAHİYYAT FAKÜLTƏSİNİN

**ELMİ
MƏCMUƏSİ**

Nº 12 SENTYABR (EYLÜL) 2009

İSLAM MƏZHƏBLƏRİ TARİXİ SAHƏSİNDE MƏNBƏ VƏ METODLA BAĞLI BƏZİ PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI

*i.e.n. Adila TAHIROVA**

Mövzu ilə yaxından alaqalı olan bazi terminların izahına ehtiyac olduğu üçün avvalca bu terminların tariflərinən başlayaqq. Maqalanın mövzusu ilə bilavasitə alaqalı olan *mazhabin* tarifinə galinca, mazhab- arabca bir ifada olub "gedilən yol" deməkdir. Termin mənasına galinca, miiayyan şəxs və ya o şəxsə tabe olan bir qrupun İslamin ana əsasları olan Quran və Sünənnəi anlayış şəkilləridir.¹ Tarixdə mazhab terminindən başqa firqa və nihlə (cəmi nihal) terminlərindən da istifadə edilmişdir.

Islam mazhabları tarixinin tərifini verməyə də ehtiyac vardır: Islam mazhabları tarixi keçmişdə və günümüzdə siyasi və etiqadi maqsadlarla ortqaya çıxmış İslam düşüncə maktabları deya bilacayımız bəşəri və ictimai təşəkküllerin ortaya çıxdıqları mühiti, sabablarını, təşəkkül dövrünü, fikirlərini, mənsublarını, ədəbiyyatını, yayıldığı bolgaları, Islam düşüncəsinə tohfalarını əsas manbalara istinadan zaman-makan kontekstində və fikir-hadisə alaqqası çərçivəsində diskriptiv metodla və tarafsız bir nazarla tadqiq edən elmdir.² Tabii ki, bu elmin ilk dövrünü təşkil edən *Məqalat* əsərlərinin yazıldığı dövrdən günümüze qadar davam edən *tarixi* boyu yazılmış bütün asarların bu tarifa uyğun şəkildə yazıldığı soylaya bilmərik. Bu tərif Mazhablar tarixi mütəxəssislərinin aslında buna uyğun metodla asarlar yazmasının zəruri olduğunu göstərir və biza gora ideal oları aks etdiyi və bu sahanın məqsədini ifada etdiyi üçün burada verdiyimiz bir tarifdir.

* Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin İslam elmləri kafedrasının müəllimi.

¹ Ethem Ruhi Fığdıcı, Cəfərullah İtikadi İslam mezhepleri, s. 7.

² <http://www.sonmezkuflu.com>

Bu sahənin problemləri bu metod ilə alaqalı son dövrün məzhəblər tarixi sahəsinin ənənəvi tədqiqatçılarından biri olan Sənməz Kutlunun sayıtlarında İslam Mezhepler Tarixinde Usul Sorunu dəli məqaləsindən istifadə olunmuşdur.

Indi isa mazhablar tarixinin bir elm kimi formalaşarkən manbalar baxımından kegirdiyi dovrلara diqqat yetirak. Çünkü mənbələrdəki problemlərdən bahs etməzdan awal onlar haqqında məlumat vermak lazımdır. İlk İslam alimlərinin bu elmə verdiyi ad Maqalat, *İlmu-l-Məqalat* va *İlmu Məqalati-l-Firaq* idi. Bu asarlar sahanın ilk mənbələrini təşkil edir va müxtəlif mazhablara mənsub şəxslər tarafından yazılırdı. Burada bəzi siyasi va etiqadi masalalar haqqında bir va ya bir neçə mövzu qısa formada izah edilirdi. Yəni har hansı bir masaladan "maqala" gargivasında bahs edilirdi. Daha çox Əhli-sünnyə mənsub olmayanlar tarafından yazılın bu kiçik hacmli asarlara Maqala (*Məqalat*), bu asarlari yazanlara da *Əshabu-l-Məqalat* deyilirdi. Bu tip asarların çoxu kiçik va hissə-hissə olduqları üçün, mühəribələr, işgallar va ya Əməvilər dövründəki təzyiqlər naticasında günümüzə qadar çatmamışdır. Bazan bu kitabların gizli tutulması da sabab gostarılır. Masalan Ibn Nadim belə hesab edir.³

Bu tip asarlara misal olaraq Xaricilardan Yaman ibn Ribabin va Nacdat ibn Amirin (69/688), Kərramiyyədən Muhammad İbn Heysamin, Motaziladan Əbu-l-Qasım əl-Bəlxinin *Məqalat* asarlari, Vasil ibn Ətanın (80-1311699-748) *Kitabu əsnafi-l-Murcia* adlı asari, Muminu-t-Taq laqabiyla məşhur olan Şiə mualliflardan Əbu Cafar Muhammad ibn Numanın (160/777), Murcia-Karramiyya düşüncəsində olan Əbu Abdullah Muhammad ibn Heysamin (409110109) *Kitabu-l-məqalat* asarlari var. Lakin Əhli-sünnyə mənsub olanların da Maqalat kitabları yazmasına tasaduf etmek mümkündür. Masalan Əşəri məktəbinin qurucusu Əbu-l-Həsən əl-Əşəri, oz asarına *Məqalatu-l-Islamijiyin vəxtilafu-l-musallin* adını vermişdir. Islam dünyasının digər onamlı siması olan Əbu Mansur əl-Maturidinin da belə adda əsərinin olduğundan bahs edilir. Şiə alimlərdən Əbu Xalaf əl-Qumminin Kitabul-maqalat *və-l-firaq* asari var. Bunu da ifada etmaliyik ki, Əhli-sünnyə alimləri məqalatu-l-firaq elmini "ilahi aqidaya aid batıl məzhəbləri" qeyd edan bir elm kimi tərif etmişlər. Günümüzə qadar galib çatmış Maqalat tipli asarların olduğunu da soylamaliyik. Bunlara misal olaraq Motazila alimi Əbu Osman Amr ibn Bəhr al-Cahizin (2551869) *Risalə fi bayani məzahibi-ş-Siā*, Macmuatu-r-rasail, Qahirə 1324 (sah. 178-185);

³ Ethem Ruhi Fiqih, *al-Fərq beynə-l firaq* (Mezhepler arasındaki farklar), muqaddima. Əbu Mənsur Əbdülkərim əl-Bağdadinin əsərinə yazılmış müqəddiməsində istifadə olunmuşdur.

Şəh müəllif olan Naşî əl-Əkbərin (2931906) *Məsailu-l-imamə*, Kitabu-l-əvsat fi-l-məqalat, Beyrut 1971; Əhli-sünəyə mənsub Əbu Muti Məkhul ibn Fazl an-Nasafinin (3181930) *Kitabu-r-rədd* ala-I bida, tahqiq edan. Marie Bernand, *Annales Islamologiques*, 16 (1980), s. 39-126 və digarları verilə bilər.

Maqalat dövrünü artıq miixtalif məzhablərin tamamilə təşəkkül etdiyi və har fırqənin etiqadi fikirlərinin bir-biriylə müqayisə edilib bazan tadqiq və tanqida da yer verilan "Firaq va ya *Miləl* va nihal (Dinlər və fırqələr)" dovrii izlayır. Bu tip asarlar hicri III asrdan etibaran qalam alınmışdır. Har na qadar bu dövrün bir çox tarixçi və coğrafiyaçılarnın da mazhablardan bahs etdiyi görülsə da əsas mövzularını mazhablar təşkil etmir. Bu qrupda yer alan əsərlər sadəcə mazhabları deyil, digər dinləri da tadqiq edirdi. Bu da Islam torpaqlarının genişlənməsi və bunun naticasında miixtalif din və aqidalara mənsub insanlarla qarşılaşmadan qaynaqlanır. Çünkü bu din və əqidələrin öyrənilməsi bir zərurət idi.⁴ Ancaq bu tip asarlarda yanlış anlatmalar, polemikalar çox yer verilirdi və çox zaman obyektivliyin olmadığını da qeyd etmək lazımdır.

Klassik dövrün onarmlı mənbələrinə galinca, bunlardan bazilarını qeyd etmək lazımdır. Masalan, Əşərinin (3241936) *Kitabu-l-Məqalati-l-İslamiyyin* asarı, III asrda yaşamış Həsən ibn Musa an-Novbaxtinin *Kitabu firaqi-ş-Sia*, Sad ibn Abdullah əl-Qumminin (3011913) *Kitabu-l-məqalat və-l-firaq*, ət-Təraifi laqabi ilə bilinan Əbu-l-Hüseyn al-Malatinin (3771987) at-Tanbih və-r-rədd alə əhli-l-əhva və-l-bidə, İbn Hazım əl-Əndəlusinin (45611063) *Kitabu əl-fəsl fi-l-miləl və-l-əhva va-n-nihal*, İsfəraininin (47111078) at-Tabsir fi-din və təmyizul-firaq, Əbu Mansur əl-Bağdadının (47911037) al-Farq beynə-l-firaq, Şəhristanının (54811153) əl-*Miləl* va-n-nihal, Fəxrəddin ər-Razinin (60611209) *İtiqadatu firaqi-l-muslimin və-l-muşrikin* adlı əsərlərinin adlarını çəkmək zəruridir.⁵ Bu alimlər fərqli düşüncə məktəblərinə mənsub idi.

⁴ Ethem Ruhi Fiğlalı, *əl-Fərq beynə-l firaq (Mezhepler arasında farklar)*, müqəddimə.

⁵ Adı keçən asarlar nəp edilərək miixtalif dillərə tarciima edilmişdir. Masalan, Əbu Mansur Əbdülkərim əl-Bağdadi, *əl-Fərq beynə-l firaq (Mezhepler arasında farklar)*, tarciima edan: Ethem Ruhi Fiğlalı, *Ankara*, TDV yayınları, 1991; Əbu-l Həsən əl-Əşəri, *Məqalatu-l İslamiyyin və-xtilafu-l musallin (İlk dönen İslam mezhepleri)*, tarciima edanlar: Mehmet Dalkılıç və Ömer Aydin, *Istanbul, Kabalçı yaynevi*, 2005; Muhammad Əbdülkərim əş-Şəhristani, *əl-Miləl və-n-nihal (Islam mezhepleri)*, tarciima edan: Mustafa Öz, *Istanbul, Əmək nəşriyyat*, 2005; Qummi, Növbəxti, *Məsaili maqalat və-l firaq, Firaq-ş-Sia (Şii*

Aldı keçən asarlarda problemlər və səciyyəvi xüsusiyyətlər belə xulasa edilə bilar:

Bu asarlar mazhabların tarixi *inkışafını* göstərmir. Bəzən bir şəxslə və onun fikirləri ilə başladılır. Halbuki mazhab, bəzi siyasi, ictimai, iqtisadi hadisələrin təsiri ilə mazhab qurucusu sayılan insan və ona tabe olanlardakı fikri və dini təzahürüdür. Mazhabi meydana gatiran tarixi, coğrafi, siyasi, ictimai şərtləri tanımadan fikirləri və davranışları düzgün dayarlaşdırmaq mümkün deyil. Bu asarlarda rast gəlinən an böyük nöqsan budur. Lakin bu asarlar arasında da istisnalar olduğunu qeyd etmək lazımdır. Masalan Şəhristani əsasən fikirləri naql etməklə kifayətlənib elmi davranışsa da digar müəlliflərin hamısında bu müşahidə edilmir. Əksər müalliflər öz məzhəblərinə uymayan fikirləri radd edir. Bu asarlarda müşahidə edilan təssübkeşliklə müəllif özünü dini vazifasını yerinə yetirmiş hesab edir. Halbuki bu, sonrakı dovrarda yaşayanlara digar mazhabların fikirləri haqqında düzgün məlumat alda etməyə mane olur. Masalan İbn Hazm özü əsərini Zahiriyyə mazhabını qorumaq üçün qalama aldığı *al-Faslin* har yerində deyir. Öz mazhabını müdafiə etmək tabii olsa da an azından fikirləri aslina uyğun şəkildə naql etmək garaklıdır. Məzhəblər tarixçisi isə obyektiv olmalıdır. Bu sahənin əsərləri diskriptiv (təsviri) metodla yazılmalıdır.

Əsərlərin *yazılışında* və tərtibatında farqlar vardır. Bu asarlarda bazan masalalar əsas alınır, bazan firqa və mazhab qurucuları on planda yer tutur. Bu kitabların tartibina galinca, daha çox xronoloji baxımdan tartib edilir. Bəzi asarlarda İslami olmayan fikirlərdən başlayıb Islamda olan mazhablara və fikirlərinə yer verilir. Masalan Bağdadi İslam mazhablarından başlayıb sonra İslama olmayan fırqlərə keqir, *sənəd* ifrat fikirlərə yer vermiş və nahayat Əhl-i-sunnə ilə bitirmişdir. Təsnifdə əsas problem məzhəblərin sayı masalasıdır. Burada məşhur 73 firqa hadisi ilə alaqalı olaraq bəzi müalliflər bu hadisə *bağlı* qalmaq istəmişdir.⁶ Yani firqa və mazhabların sayını 73-a çatdırmağa say göstəmişlər. Halbuki bu say, agar mazhabların qolları alınmazsa xeyli az olar. Əgər qolları da təsnifə daxil edilərsə daha artıq ola

fırqlar), Ankara, Ankara okulu yayınları, 2004. Bütün bu asarlar türk dilinə tərcümə olunmuşdur. Son asar 2 məşhur klassik dövrü təmsil edən Şia alimin asarları və tərcümələrinindən ibarətdir. Şəhristanının məşhur əsərinə galinca onun İslam mazhabları ilə alaqalı olan hissəsi tarciima edilmişdir.

⁶ Mustafa Öz, İlyas Üzüm, *İslam məzhəbləri tarixi*, s. 15-16.

bilar. Bağdadi, İsfərayini, Şəhristani adı keçən hadisa bağlı qalmaq üçün mazhabların sayını 73-da dondurmuşlar. Bəzi alimlər isa bu hədis haqqında heq na demədən bu hadisi gormazdan galır. Bu alimlərə Əşəri və Fəxrəddin ər-Razi misal verila bilar. İbn Hazm isa bu hədisin isnad baxımından səhih olmadığını bildirir. Bir qrup **alim** isa bu sayın daqiq bir saydan ziyada goxluq bildirdiyi fikrini daha məqbul hesab edir. Qurani-Kərimdən da bu saym (7) bazan daqiq raqamdan ziyada goxluq bildirməsi ilə alaqalı dalillər gətirilir. (Haqqə 69/32, Talaq 65/12)

Bunu ifada etmək **lazımdır** ki, ilk dovra aid asarlar günümüze çatmadığı üçün hicri III, IV və daha sonrakı asrlarda yazılmış asarlara müraciət etmə macburiyyati çıxır. Bu isa Əşərinin da qeyd kimi, insanı yanında bilən bir **yoldur**. Lakin bu asarların mənbəşünaslıq baxımından dəyərini qatiyyan azaltmaq olmaz. Mazhablar tarixi sahəsində yazılmış asarlarla yanaşı ilk dovrda və ya o dovrda yaxın dovrda yazılmış tarix, coğrafiya, tabaqat, adabiyyat, ansab manbalarında olan məlumatları da qarşılaşdırmaq düzgün bir naticaya varmağa komak edə bilar. Daha awal qeyd etdiyimiz kimi mazhab, bəzi siyasi, ictimai, iqtisadi və digar hadisələrin təsirinin mazhab qurucusu sayılan insan ilə ona tabe olan insanlar üzərindəki fikri, dini və siyasi təzahürüdür. Buna gora ilk olaraq mazhabların ortaya çıxdığı mühitin düşüncə qalibləri kimi tadqiqi zəruridir. Bunun üçün har hansı bir mazhab haqqında malumat alda etmək üçün o mazhabın ortaya çıxdığı siyasi, sosial-ictimai, iqtisadi və elmi mühit haqqında malumat alda etmək lazımdır. Umumiyyatla əvvəlki din və madaniyyatların mazhabın fikirlarına təsiri faktları goxdur. Masalan Ələviliyin fikirlərinə qədim türk adət-ənənələrinin tasarı danılmazdır və ya İxvanı-səfa vasitəsiylə yeni Əflatunçuluğun Dürziliyin fikirlərinə tasır etdiyini soylaşmak mümkündür.

Bu sahənin metod baxımından digar problemlərinə gəlincə ilk olaraq adlandırma problemindən bahs etmək yerinə **düşər**.⁷ Mazhab və dini cərəyanların adlarının na manaya galidiyi, kimlər tarafından və hansı məqsadla istifadə edildiyi masalası önem daşıyır. Burada bir mazhabın hansı adla adlandıgı, bu adla nəyin nazarda tutulduğu, bu adın verılma sababləri, özləri yoxsa miixalifləri tarafından verildiyi kimi suallar **təhlil** edilir.

⁷ <http://www.sonmezkullu.com>

Masalan Vəhhabilik admdan bahs edarkan bu adın digarları tərəfindən verildiyi, özlərinin isa bu adı qabul etmədiklərini qeyd etmək lazımdır.

Har hansı bir mazhabi tadqiq edarkan ortaya çıxma sabablarına yer vermek zaruridir. Məzhəblərin ortaya çıxdığı siyasi, ictimai, dini, tarixi va madani sabablarından tacrid edilarak anlaşılması mümkün deyil. Eyni zamanda qədim madaniyyat va dini-fəlsəfi ananalara qadar uzanan təşəkküldən əvvəlki şərt va sabablar da onamlıdır.

Har bir mazhabın təşəkkül prosesi ahamiyyat daşıyır. Heç bir dini harakat bir anda ortaya çıxmır va müxtəlif marhalalardan keçir. Bu dövr düzgün tasbit edilməlidir. Har bir mazhab özünü həzrət Peyğəmber dövrünə qadar çatdırmağa say gostardiyi üçün daha obyektiv manbalar va tarixi faktlar asasında qarar verilməlidir.

Bir mazhabın ortaya çıxdığı yer haqqında malumat vermak da garaklıdır. Çünkü coğrafi şərtlər da mazhabın madani va ictimai arxa planını anlamaqda rol oynayır. Məzhəbin ilk niimayandalarının da bir mazhabın formallaşması va fikirlərinin sistemləşdirilməsində onamli bir yeri vardır. Buna gora onların aldığı təhsil, müəllim-tələbə miinasibatlari, sayahatları, iiumumiyyatla həyat va elmi şəxsiyyətləri haqqında düzgün malumat alda etməyə çalışmaq lazımdır.

Bir mazhabi digərindən ayıran an əsas cahat fikir va məfhumlardır. Çünkü har bir mazhabın özünəməxsus etiqadi fikirləri va aqida sistemi vardır. Bu malumatdan da əsasən tadqiq edilən mazhabın manbaları va alımlarından oyranmak daha obyektiv naticalara varmağa komak edar.

Mazhablar haqqında doğru malumat alda etmək üçün har mazhabın adabiyatma miiraciat etmək garaklıdır. Birinci əl manbalarına, yoxdursa ikinci əl manbalarına baxmaq lazımdır. Burada onlar haqqında malumat olan har ciir sanad, arxeoloji malumatlar va numizmatika daxil har nov adabiyat va material nazarda tutulur. Masalan Orta Asyada arxeolojik qazıntı nəticəsində Muğanna va Xaricilərin Hamziyya qrupu tarafından basılan pulların tapılması yeni faktlar ortaya çıxarılmışdır.

Eyni zamanda məzhəblərin ilk dövründə va günümüzdə yayıldığı bolgalar, digar mazhablarla miinasibatlari, apardıqları münazirələr, mazhabın hal-hazırda vəziyyəti va Islam düşüncəsinə verdiyi töhfələr, müsbət va mənfi təsir da tadqiq edilməlidir. Mazhablar tarixçiləri va iiumumiyyatla har

hansı bir mazhab haqqında malumat alda etmək istəyan tədqiqatçılar qısaca ifadə edilan bu masalaları da gözardı etmamalıdır.

Qarşılaşılan problemləri hall etmək üçün nalar edilməlidir sualına gəlincə, manbalara tanqidi baxışla yanaşmaq vacibdir. Verilən məlumatların tarixi faktlara uyğun olub olmadığı, raddiyya və ya tanqid maqsadila yazılıb yazılımadığı araşdırılmalıdır. Əslində mazhablar tarixi sahəsində asar yazar-kən deskriptiv metoda uyaraq mazhabın tarixçə və fikirləri dəyərləndirilib tənqid edilmədən olduğu kimi təsvir edilməlidir. Mazhabların əsas termin və fikirlərinin tarixini araşdırmaq da zaruridir. Mazhabın qurulması və təşəkkülü baxımından önemli rol oynayan şəxslər daha diqqatlı şəkildə müxtəlif manbalardan araşdırılmalıdır. Tərəfsizlik və məzhiblərə rüştü münasibət bu sahədə zəruridir. Mazhablar tarixi sahəsində yazılmış ilk dovr və ya ona yaxın dovrların manbaları və sonrakı dovrarda yazılmış asarlar tadqiq edildikdən sonra mazhabın yaranma dövrünə yaxın dovrarda yazılmış digar manbalar (kəlam, coğrafiya, ansab, tabaqat, tarix kitabları, mənaqıbnamələr və s.) Bundan başqa lazıim galarsa digar sahaların malumat və metodundan və müasir tadqiqatlardan istifadə edilməlidir. Din sosiologiyası, psixologiyası, antropologiya, tarix, dinlər tarixi və digar sahaların verdiyi malumatlar da obyektiv tadqiqat üçün garaklıdır.

Umumiyyatla manbalarda har hansı bir mazhab haqqında malumat verarkan onun Islam mazhabi olub olmadığı haqqında da fikir bildirilmişdir. Buna gora İslami olub olmamanın bir ölçü və kriteriyası muayyan edilməlidir ki, yanlış naticalar alda edilmasın. Bu kimi kriteriyaları təyin etməda Qəzzalinin metodu diqqata layiqdir. Belə ki, o firqeyi-naciyadan (qurtuluşa çatmış firqa) olmanın yolunu 3 əsasa (uluhıyyət, nübüvvət və axırət) inanmaqdə, açıq və tavila ehtimalı olmayan ayalara istinad etməkdə, bu prinsiplərə iman etmə haqqında ittifaqın (icmanın) olmasına görür.⁸ İcma, bir masalanın zərurati-diniyyə sayılması üçün şərt qoyulur. Zət-sifat münasibəti, şəfaətin olub olmaması, azab və nemətin abadi olub olmaması kimi masalalar mahiyyata aid olmayıb İslamdan çıxarma üçün sabab deyil.

⁸ Bu mövzuya keçən məqaləmizdə toxunmuşduq. Bax. Klassik Islam düşüncəsində təkfir// BDU-nun İlahiyyat fakultəsinin «Elmi məcmuəsi» № 11, Bakı: Nurlar, 2009 (aprel), s. 121-134.

ƏDƏBİYYAT

1. Ethem Ruhi Fiğlalı, *Çağımızda itikadi Islam mezhepleri*, İstanbul, \$a-to ilahiyat, 2001.
2. Əbu Mansur Əbdülkərim əl-Bağdadi, *əl-Fərq beynə-l firaq (Mezhepler arasındaki farklar)*, tarciima edan: Ethem Ruhi Fiğlalı, Ankara, TDV yaymlan, 1991.
3. Əbu-l Həsən əl-Əşəri, *Məqalatu-l İslamiyyin və-xtilaflu-l musallin (ilk döñem Islam mezhepleri)*, tarciima edanlar: Mehmet Dalkılıç va Omer Aydm, İstanbul, Kabalçı yaymevi, 2005.
4. <http://www.sonmezkulutlu.com>
5. Qummi, Novbaxti, *Kitabu-l maqalat va-I firaq, Firaqu-ş Şia (Şii firkalar)*, Ankara, Ankara okulu yaymlan, 2004.
6. Muhammad Əbdülkərim əş-Şəhristani, *əl-Miləl va-n nihal (Islam mezhepleri)*, tarciima edan: Mustafa Oz, İstanbul, Ənsar nəşriyyat, 2005.
7. Mustafa Oz, İlyas Üzüm, *Islam məzhəbləri tarixi*, tarciima edanlar: Adila Tahirova va Mehriban Qasımovə, Balu, Nurlar, 2008.
8. Adila Tahirova, *Klassik İslam düşüncəsində təkfir//* BDU-nun İlahiyyat fakultəsinin «Elmi məcmuəsi» № 11, Balu: Nurlar, 2009 (aprel), s. 121-134.

РЕЗЮМЕ

В статье исследуются некоторые проблемы в методе и источниках в области истории Исламских мазхабов. В первой части статьи имеются терминологические объяснения, информация об источниках этой области. В статье также исследуются основные проблемы в этих источниках. Во второй части статьи исследуются некоторые проблемы в методе. Метод в этой области должен быть дескриптивным, чтобы избежать субъективности. В статье автор старается найти ответы и решения этих вопросов и проблем.

Ключевые слова: История Исламских мазхабов, дескриптивный метод, источники, объективность.

SUMMARY

This article discusses the questions about the method and sources of the history of Islamic Sects (*Mazhab*). The part one begins with a review of the terminology and information about sources on this branch. The article also elucidates the basic questions to reach the objective information on any sect (*mazhab*). The part two analyses the methodical problems of the history of Islamic Sects. As a branch of history this branch uses the descriptive method. This article tries to find the answers to these questions.

Keywords: The history of Islamic Sects (*mazhab*s), descriptive method, sources, objectivity.